

- **Referans Klinik Laboratoriya Mərkəzi:** Nərimanov ray., M. Məmmədzadə küç. 8A
- **Referans Poliklinik Nəsimi filialı:** Nəsimi ray., M. Mirqasimov küç. 25A
- **Referans VIP filialı:** Səbail ray., Z. Əliyeva küç. 107A
- **Referans Poliklinik Əhmədli filialı:** Xətai ray., M. Hadi küç. 229D
- **Referans Poliklinik Mərdəkan filialı:** Xəzər ray., Mərdəkan qəs., Yesenin küç. 58
- **Referans Poliklinik Bayıl filialı:** Səbail ray., Ak. Ə. Yaqubov küç. 19
- **Referans Binəqədi filialı** (8-ci Stomatoloji Poliklinika): Binəqədi ray., Azadlıq pr. 167
- **Referans Sumqayıt Tibb Mərkəzi:** Sumqayıt şəh., S. Vurğun küç. 119
- **Referans Səyyar Ağstafa filialı:** Ağstafa şəh., Dəmiryolu vağzalı dax.
- **Referans Qəbələ Tibb Mərkəzi:** Qəbələ şəh., A. Səhhət küç. 25A
- **Referans İsmayilli Səyyar Qanalma Məntəqəsi:** İsmayilli şəh., M. F. Axundov küç. 65
- **Referans Quba Tibb Mərkəzi:** Quba şəh., M. Qorki küç.
- **Referans Qusar filialı:** Qusar şəh., Məlikov küç. 1A.
- **Referans Xaçmaz Tibb Mərkəzi:** Xaçmaz şəh., N. Nərimanov küç. 49 (keçmiş NK-AY klinika)
- **Referans Lənkəran filialı** (Avicenna Medical Center dax.): Lənkəran şəh., S. Bayramov küç. 19
- **Referans Masallı Tibb Mərkəzi:** Masallı ray., Qarabağ küç. 20

R Referans ESTETİK MƏRKƏZİ Gözəlliyinizi Bizə ƏMANƏT Edin! *0033 ÇAĞRI MƏRKƏZİ

36.6 med ReferansGəncə Sizin sağlıq məkanınız! *0033 ÇAĞRI MƏRKƏZİ

R Referans AMBULANCE Azərbaycanın ilk ÖZƏL Təcili Tibbi Yardım və Hava Ambulansı xidməti *0003 ÇAĞRI MƏRKƏZİ

R Referans ESTETİK MƏRKƏZİ Eşitmək **SƏNİN** haqqındır! *0111 ÇAĞRI MƏRKƏZİ

ikinci nəfəs Bizimlə tütünsüz həyata keç! *3300 ÇAĞRI MƏRKƏZİ

TOLEANS Sərhədsiz ünsiyyət üçün ilk addım.. *0033 ÇAĞRI MƏRKƏZİ



DIABETİK MONİTORİNG

NƏ ZAMAN APARILIR?

- I və ya II tip şəkərli diabetin differensiasiyası zamanı;
- Şəkərli diabet xəstələrində insulin terapiyaya göstəriş təyin edilərkən;
- Ailə anamnezində I tip diabet müşahidə olunan şəxslərdə risk dərəcəsi qiymətləndirilən zaman;
- Böyüklərdə Latent Autoimmun Diabet zamanı (LADA);
- Prediabet hallarında;
- Uşaqlarda və böyüklərdə I tip şəkərli diabetin erkən diaqnostikası zamanı.

DIABETİK MONİTORİNQ

Anti-GAD

Qlutamat Dekarboksilazaya qarşı anticisimlər

Qlutamat dekarboksilaza qamma yağ turşularının amin yağ turşusuna çevrilmesini katalizə edir. Daha çox sinir və mədəaltı vəzi hüceyrələrində rast gəlinir. Şəkərli diabet xəstələrinin 74 %-də Anti-GAD aşkarlanır, buna görə də Anti-GAD I Tip Şəkərli diabet xəstəliyinin diaqnozunun qiymətləndirilməsində xüsusi testlərdən biri hesab olunur.

IA2

Tirozinfosfatazaya qarşı anticisimlər

Tirozinfosfataza mədəaltı vəzin β-hüceyrələri tərəfindən sintez edilən ferment olub insulinin sintezində iştirak edir. Bu fermentə qarşı antitellərin yaranması insulin çatışmazlığına gətirib çıxarır. Kəskin iltihab və virusa (xüsusilə, Enterovirus) yoluxan, həmçinin qorxu, həyəcan, stress keçirən şəxslərdə tirozinfosfatazaya qarşı antitellər kəskin şəkildə yüksəlir. Bu testin spesifikliyi 76%-dir.

IAA

Anti-İnsulin

Orqanizmin öz insulininə qarşı anticisimlərdir. Bu anticisimlərin yaranması orqanizmdə insulin çatışmazlığına gətirib çıxarır. Autoimmün şəkərli diabet xəstəliyi üçün spesifikliyi 52% olan bir testdir. Ekzogen insulin qəbul edən xəstələr üçün bu testin aparılması doğru deyil. Bu anticisimlərə böyüklərə nisbətən daha çox uşaqlarda rast gəlinir.

Qeyd: İnsulindən asılı şəkərli diabet və hipofiz vəzi adenomalı olan xəstələr gecə yatarkən AKTH və kortizol hormonu yüksək olduğu üçün insulin aşağı düşür. Buna görə belə xəstələr ekzogen insulin qəbul edən zaman qanda insulinin artmasına baxmayaraq, gündüz saatlarında bu insulinin təyini effektiv hesab olunmur. Belə hallarda erkən diaqnostika mühüm amil hesab olunur.


Anti-ZnT8

Sink daşıyıcı protein 8-ə qarşı anticisimlər

ZnT8 daşıyıcı funksiya malik sink atomlarının β-hüceyrələrə daşınmasını təmin edir və qeyri-aktiv insulin deposunu formalaşdırır. Ən son aparılan testlərdən biri olan Anti-ZnT8-in yaranması insulin çatışmazlığına gətirib çıxarır. Bu testin spesifikliyi 78%-dir.

Leptin

Leptin-peptid hormonu olub, energetik mübadiləni tənzimləyir. Anoreksigen (iştah azaldıcı) təsire malikdir və insulindən asılı şəkərli diabetin patogenetik faktorlarından biri hesab olunur. Leptinin çox olması insulin sekresiyasını azaldır və qaraciyərdə insulinin təsirini inhibə edərək insulindən asılı toxumaların insulin rezistentliyini artırır.



IGF-1

İnsulinəbənzər boy faktoru

Şəkərli diabetin ağırlaşmalarından biri olan retinopatiyaların erkən diaqnostikası üçün mühüm bir testdir. IGF-1 adından da göründüyü kimi insulinlə eyni təsire malik olub qlükozanın miqdarını qanda tənzimləyir.

İnsulin

Mədəaltı vəzin Langerhans adacıqlarının β-hüceyrələrində sintez edilən peptid təbiətli hormondur. İnsulin qlükoza üçün plazmatik membranın keçiriciliyini yüksəldir, qlükolizin əsas fermentlərini aktivləşdirir, qaraciyər və əzələlərdə qlükozadan qlükogen və yağların parçalanmasında iştirak edən fermentlərin aktivliyini azaldır.

C-peptid

C-peptid - proinsulinlə insulinin birləşdirən zəncirdir.

C-peptid - proinsulin molekulunun bir hissəsidir. Mədəaltı vəzi ilk öncə proinsulin sintez edir. Proinsulin mədəaltı vəzi hüceyrələrinə yığılır və lazım olduqda xüsusi fermentlərin köməyi ilə proinsulindən C-peptid aminturşu zənciri ayrılır. Beləliklə proinsulin - aktiv insulin və C-peptidə ayrılır. Bu o deməkdir ki, mədəaltı vəzi eyni miqdarda insulin və C-peptid sintez edir. Lakin onların qanda miqdarı eyni olmur. Belə ki, insulinin ömrü 4 dəqiqədir, C-peptidin isə-20 dəqiqə. C-peptidin uzun ömrü olduğu üçün onun miqdarına əsasən mədəaltı vəzi nə qədər insulin sintez etdiyi bilinir. C-peptid aşağı olması tədricən insulin çatışmazlığına səbəb olur.

Mikroalbumin

Mikroalbumin testi sidikdə təyin edilir. Test vasitəsilə böyrək zədələnmələrini erkən təyin etmək mümkündür. I və ya II tip şəkərli diabet və hipertoniya xəstələrində bu testin aparılması mühüm hesab edilir.

Anti-GBM

Qlomerulo-bazal membrana qarşı anticisimlər

Mikroalbumin yüksək olarsa, bunun böyrək mənşəli olub-olmadığını aydınlaşdırmaq üçün mühüm testlərdən biri hesab olunur. Belə ki, mikroalbuminin yüksək, Anti-GBM neqativ olması mikroalbuminin yüksəlməsinin diabet mənşəli olduğunu göstərir.